

“Elektron Təhsil” Respublika müsabiqəsinin iştirakçıları üçün
qeydiyyat forması

qeydiyyat formasının bölməsi	Doldurulması üçün tələblər
Müsabiqəçinin adı	Müəllifin fərdi və ya qrup layihəyə () verilmiş adı göstərilir
Müsabiqənin nominasiyası	Müsabiqənin sənəməsinə uyğun olaraq nominasiyalardan biri qeyd edilir
İddiaçı haqqında məlumat:	
Müəllif(lər), vəzifəli	İddiaçının adı, soyadının qeyd edilməsi zəruridir. Kollektiv (Qrup) olduqda Qeydiyyatdan keçmiş Qrup başkanı seçmişdir. Layihənin təqdim edilməsi bölməsinə Qrup iştirakçıların soyadı, adını (tam olaraq), vəzifəli yazılmalıdır
İddiaçının e-ünvanı	Müəllifin e-ünvanı göstərilir. Müəllif kollektivi olduqda qrup rəhbərinin ünvanı göstərilir. Gələcəkdə iddiaçı ilə əlaqə üçün bu ünvanndan istifadə edilir
İddiaçının təmsil olunduğu müəssisə (təşkilat)	İddiaçının təşkilatının adı tam olaraq göstərilir (gərəkli müxtəlif qurumlardan olan müvafiq təmsil kollektivi təqdim edilmiş, hər birini ayrı-ayrılıqda göstərməli)
Bölgə	Burada müəllifin (müəllif kollektivinin rəhbərinin) ya da adını bölgə qeyd edilir
Layihənin qısa təsviri	Təqdim edilmiş haqqında qısa məlumat (layihənin məqsədi, auditoriyası, uurları və s.)
İnternet ünvanı (URL) (gərəkli varsa)	Burada internetdəki ünvanı (keçidi) qeyd olunur

Bu qeydiyyat formasını doldurmaqla Siz müsabiqə iştirakçısı kimi qeydiyyatdan keçmiş və qeydiyyatdan keçməmiş olduğunuzu və onlara məlumat verməyi öz üzünüzə götürürsünüz.

Qeyd: İddiaçı qeydiyyatdan keçmiş məlumatların təhlil və doğruluğu üçün məsuliyyət daşıyır. Müsabiqənin Təşkilat Komitəsi bu məlumatları öz seçiminə uyğun yoxlayaraq yanlış məlumatlara qarşı iddiaçını müsabiqədən kənarlaşdırmaqla bəhdərli. Bütün bölmələrin doldurulması zəruridir.

“Elektron Təhsil” Respublika müsabiqəsinin iştirakçıları üçün
qeydiyyat forması

qeydiyyat formasının bölməsi	Doldurulması üçün tələblər
Müsabiqəçinin adı	Müəllif tərkibində Layihəyə () verilən ad göstərilir
Müsabiqənin nominasiyası	Müsabiqənin sənəməsinə uyğun olaraq nominasiyalardan biri qeyd edilir
İddiaçı haqqında məlumat:	
Müəllif(lər), vəzifəli	İddiaçının adı, soyadının qeyd edilməsi zəruridir. Kollektiv (Qrup) olduqda Qeydiyyatdan keçərək Qrup bəndi seçməlidir Layihələrin təqdim edilməsi bölməsində Qrup iştirakçıların soyadı, adını (tam olaraq), vəzifəli yazılmalıdır
İddiaçının e-ünvanı	Müəllifin e-ünvanı göstərilir. Müəllif kollektivi olduqda qrup rəhbərinin ünvanı göstərilir. Gələcəkdə iddiaçı ilə əlaqə üçün bu ünvanndan istifadə edilir
İddiaçının təmsil olunduğu müəssisə (təşkilat)	İddiaçının təşkilatının adı tam olaraq göstərilir (gərəkli müxtəlif qurumlardan olan müvafiq təmsil kollektivi tərkibində verilibsə, hər birini ayrı-ayrılıqda göstərməli)
Bölgə	Burada müəllifin (müəllif kollektivinin rəhbərinin) ya adını bölgə qeyd edilir
Layihənin qısa təsviri	Təqdim edilmiş haqqında qısa məlumat (layihənin məqsədi, auditoriyası, uurları və s.)
İnternet ünvanı (URL) (gərəkli varsa)	Burada internetdəki ünvanı (keçidi) qeyd olunur

Bu qeydiyyat formasını doldurmaqla Siz müsabiqə iştirakçısı kimi qeydiyyatdan keçməyə və qeydiyyatdan keçmiş olduqda onlara məlumatlandırma cəhdinizə özünüzü götürürsünüz.

Qeyd: İddiaçı qeydiyyatdan keçməli məlumatların tamlıq və doğruluğu üçün məsuliyyət daşıyır. Müsabiqənin Təşkilat Komitəsi bu məlumatları öz seçiminə uyğun yoxlayaraq yanlış məlumatla qarşılaşdıqda iddiaçını müsabiqədən kənarlaşdırmaqla bəndənin doldurulması zəruridir.